



Elşən Mirişli

*Gəncə şəhəri,
tarixçi*

(əvvəli ötən sayımızda)

I Balkan Müharibəsi başlanğında
Balkanlardakı Osmanlı orduları, top-
lamda 12.024 zabit, 324.718 əsgər,
47.960 yüksək, minmək heyvanı və sa-
vaş atı, 2.318 top və 388 pulemyot
maksim (makinalı tüfəngdən) təşkil
olunmuşdu. Osmanlı İmperatorluq
ordusu dörd orduya bölmüşdü. Bu
ordunun qarşısında isə üç Slavyan
ittifaqı (Bolqarıstan, Serbiya, Çerno-
qoriya) və Yunanistan bütün ordular-
nı ilə durmüşdu. Serblər və çəmənqo-
riyallar, Sancak əyalətində; bolqar
və serblər Makedoniya və Trakya-
daydı. 346.182 əsgərdən ibarət bol-
qar ordusu, Trakya işgal etməyi hə-
dəfəməmişdi. Qarşılarda 96.273 əs-
gər və 26.000 qəmizən əsgərdən
təşkil olunan Osmanlı Trakya ordusu
(Doğu Ordusu) durməqdaydı. Qalan
Osmanlı ordusu isə 200.000 kişiydi
və Makedoniyada yerləşmişdi. Qar-
şılarda isə 234.000 serb və 48.000
bolqardan ibarət serb hərbi koman-
dalığının əmrində olan bir ordu və
125.000 kişilik yunan əsgəri dur-
maqdadaydı. Bir də yunanlar 140.000
nəfəri dəha səfərber edib savaşa
gətirdilər. Yunanistan, bu sıradə
2.666.000 əhalisi sahibdi. Serbiyanın
2.912.000 nəfər əhalisini olmasına
baxmayaraq 255.000 nəfərlik bir
orduya və 288 topla silahlansı-
ldılar. Osmanlı Ordusu cəbhə xəttinə
dağılmış vəziyyətə iddi.

Bolqarıstan əsgəri yönəndə müs-
teqiliyini qazandıqdan qısa müddət
sonra Balkan Dövlətləri içerisinde ən
güclü orduya sahib dövlətlərdən biri
oldu. Osmanlı İmperatorluğununa sa-
vaş açan 4 dövlətin ən güclüsüydü.
Rus və xarici yardımçılar sayesində
təşkil olunmuş yaxşı təchizatlı, yüksək
dərəcədə təlim görmüş və güclü
bir orduya sahib idi. Bolqarıstanda
4,3 milyon əhali olmasına baxmayaraq
599.878 əsgərdən ibarət bir or-
duya sahib olmuşdu. Doqquz piyadı
tümeni, bir süvari tümeni və 1.116
topu var idi. Ölkəni idarə edən Çar
Ferdinand ordunun görünən baş koman-
danıydı. Əsl komandan general
Mixail Popov Savovdu. Amma Bol-
qarıstan donanma cəhətdən isə ki-
çik bir güce sahibdi, donanma sa-
dəcə altı torpedo gəmisindən ibarət-
di.

Bolqarıstan Trakya və Makedo-
niyanın işgalini hədəfləmişdi. Ana
qüvvələrini Trakya istiqamətində üç
ordu şəklində təşkilatlaşdırılmışdı.

Osmanlı İmperatorluğunun sa-
vaş öncəsi Rumelidə 3 ordusu var-
dı. Birləşdən biri Makedoniya ordusu,
digeri Vardar ordusuydu. Bu iki
ordunun birləşməsi ilə Osmanlı Batı
ordusu yaradıldı. Sonuncu ordu Trakya
ordusu (Doğu ordusu) idi, bu or-
duların toplama 1.203 hərəkətli və
qorunmali bölgələrdə 1.115 sabit topu
vardı. Savaşın başlanğıcında Batı
Ordusunda 200.000 əsgər mövcud
idi. Takviya olaraq daha çox insan
savaş boyunca gələsə də, savaşdakı
ağır itkişlər nedəni ilə Batı Ordusu
heç bir zaman istənilən sayın yaxını-
na belə yaxınlaşmadı. Savaş sırasında
Osmanlı Dövləti Suriyadan və im-
periyənin digər torpaqlarından nizam-
lı əsgərlər getirməyi planlaşdırı-
mışdı. Nizamiye və Redif əsgərlərinin
cəbhəyə getirilməsi planlanmış-

di. Yunanlar Ege dəniz hakimiyyətini ələ keçirib takviyələrin dənizdən gəlməsinə əngəl oldular.

Balkan müharibəsi za-
manı İttihad və Tərəqqi Par-
tiyası ilə Hürriyət və İtilaf Fir-
qəsi arasında çəkışma ya-
şanmaqdadaydı. Diger təref-
dən Osmanlı Ordusu Trab-
lusqərbdə İtalyanlar ilə savaşar-
ken, Yeməndə Osmanlı İmperatorlu-
ğuna qarşı çıxan Üşyan sonrası bö-
yük bir xəta içine düşərək, Rumeli-
dəki ordunun bir qismini bu Üşyanı
yatırmaq üçün Yeməne göndərdi.
Osmanlı İmperatorluğunu əhalisi
26 milyon olsa da bunun sadəcə 6.1
milyonu Balkanlarda yaşayırı. Bu
əhalinin əsgərliyə çağrılımaya xristi-
an əhalisini düşününce geriye sadə-
cə 2,3 milyonluq bir Müsəlman Türk

Bolqarıstan, 25.257 km².
Yunanistan, 55.919 km².
Serbiya, 41.873 km².
Çernoqoriya, 5.590 km².
Albaniya, 25.734 km²-lik torpaq
qazandı.

Osmanlı İmperatorluğunun sa-
vaş sonrası Avropana qalan torpağı
26.000 km² idi. Avropadaki torpaqlar-
ın 83%-i və əhalinin 69%-i itirildi.
Ayrıca On iki Ada, Ege Adaları və
Krit itirildi.

Osmanlı İmperatorluğunun mağ-
lubiyyətini gözlemeyən Avropa döv-
letləri təşvişə düşərək 1913-cü il 3
mayda tərəflər arasında barışq sazi-
şı imzalatmağa nail oldular. Elə hə-
min il 30 mayda isə Londonda sülh
müzaviləsi bağlandı.

Müharibədən Sonrakı Durum

Paşa da sədrəzəmlikdə qaldığı 4 ay
19 gün boyunca vəziyyəti düzəldə
bilmədi. Kamil Paşanı vətənə xəya-
nətədə günahlandıran və Ədirnəni xi-
las etmək vədiyle iqtidarı ələ keçirən
İttihadçılar London müqaviləsini im-
zalayaraq (30 may) Ədirnə də daxil
olmaqla bütün Rumelini Balkan döv-
letlərinə təslim etdi. Mahmud Şövkət
Paşa bir sui-qəsd nəticəsində öldü-
ruldü (11 iyun 1913).

**Sultan V Mehmed Rəşad Hü-
seyin Hilmî Paşanı sədrəzəmliyə ge-
tirmək istəsə də, İttihadçılar daha ra-
hat söz keçirəcəkləri Səid Həlim Pa-
şanı sədrəzəm təyin etdirdilər (12
iyun). Tamamıyla İttihadçılarından iba-
rat olan hökumət ilk önce Mahmud
Şövkət Paşa cinayətindəki təqsir-
karları cəzalandırdı. Ancaq bu müha-
kimə prosesi öz hüdudlarını aşmış,
İttihadçılar bu yolla bütün müxalifləri-**

olan Osmanlı Ordusu 21 iyul 1913-cü
il tarixində Edirnəyə girdi. Tək bir gül-
lə atılmadan Edirne, Kırklareli və Di-
metoka geri alındı.

Osmalı-Alman yaxınlaşması

Ənvər Paşanın yüksəlisi

1913-cü ilin noyabrında Türkiye-
ye 42 zabitdən ibaret Almaniya nü-
mayəndəliyinin göndərilməsi barə-
də Almaniya və Osmanlı İmperator-
luğu arasında saziş imzalandı. Mis-
siyaya general Almaniya İmperator-
luğunun generali Liman fon Sanders
başçılıq edirdi. Missiya türk ordusu-
nun yenidən təşkil ilə meşğul olmalı
idi. Liman fon Sanders boğazların
sahilində yerleşən korpusa koman-
dan təyin olundu. Limanın missiyası
İstanbulu ələ keçirmək istəyən Pe-

400 çadırla qurulan Dünya Dövləti-Osmanlı İmperatorluğu



əhalisi çıxırdı ki, Anadoludan əsgər
getirmədən Rumelidəki xalqdan bir
ordu yaradılmış istənsə bu 2,3 mil-
yonluq kəsimdən çıxarılmalı idi.

**Müttefiqlərin hücumları nəticə-
sində Rumeli anında əldən çıxdı. Al-
baniyada İşkodra gölünün kenarında
və Drina çayının sahilindən olan İş-
kodrayı Hasan Rza Paşa əmrindəki**

I Balkan Savaşı nəticəsində
Egey adaları və Ədirnə daxil bütün
Rumeli torpaqları itirildi. Sultan V
Mehmed Rəşad, Ahmed Muxtar Pa-
şanı vəzifədən aldı və Mehmed Ka-
mil Paşanı sedarətə gətirdi (29 ok-
tyabr). Mehmed Kamil Paşa Məclis-i
Məbusan ləğv edildiyi üçün sarayda
yeni bir məclis çəğirdi. Məşverət

ni aradan qaldırmışdı. 350 nəfər St-
ropa sürgün edilmiş, 12 nəfər haq-
qında edam hökmü verilmişdi.

II Balkan Savaşı (16 iyun 1913-10 avqust 1913)

Birinci Balkan Savaşı sonrası,
yeniden çəkilən serhdələrden Serbi-
ya, Çernoqoriya, Yunanistan, Rumı-

terburqun böyük hiddətinə səbəb ol-
du.

**İkinci Balkan müharibəsi əsn-
sında Ədirnənin geri alınması (21
iyul 1913)** ordunun nüfuzunu artr-
dı. Bir qrup zabitin birləşərək Ənvər
bəyi hərbi nazir təyin etməyə hazırl-
əndiğini öyrənən hərbi nazir Ahmed
İzzət Paşa istehfa verdi. Podpolkov-
nik rütbəsindəki Ənvər bəyi hərbi na-
zir oldu (3 yanvar 1914). Camal bəy
də eyni yolla bahriye naziri Osmanlı
İmperatorluq Hərbi Dəniz Qüvvələ-
rinin komandanı təyin edildi. Tələt
bəy isə daxili işlər naziri olaraq hö-
kumət kabinetində fealiyyət göstərir-
di. Beləliklə, Tələt-Camat-Ənvər üçlü-
sü hökumətdə yeganə söz sahibi ol-
du. İttihad və Tərəqqi həkimiyəti
altında keçirilən seçkilərdən sonra
(may 1914) məclis sultanın da isti-
rak etdiyi mərasimlə fealiyyətə baş-
ladı. Bu əsnada Səid Həlim Paşanın
heç bir gücü qalmamışdı. Sultan V
Mehmed Rəşad da bütün məsələleri
Tələt-Camat-Ənvər üçlüsü ilə müz-
akirə edirdi. Hətta sultanın etdiyi bəzi
təyinatlar bu üçlü tərəfindən qəbul
edilməyərək geri əvvələndi. Almaniya
İmperatorluğu (1871-1918) ilə gizli it-
tifaq qurduqları gün (2 avqust 1914)
məclis 5 aylıq tətilə göndərildi. Tətil
əsnasında bu üçlü cəmiyyətin və hö-
kumət kabinetinin xəbəri olmadan
ölkəni mühəribəyə daxil etdi (11 no-
yabr 1914).

(ardı var)

**Balkanlarda hökmənliliqə çalışan Avstriya-Macaristan və Almaniya tərəf-
dən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiya və Yunanistana qarşı qo-
şun çıxartdı. Çernoqoriya və Rumuniya Serbiyanın və Yunanistanın köməyinə
gəldilər. Osmanlı İmperiyası da Bolqarıstanaya qarşı çıxdı. 1913-cü il 16 iyun-
da başlayan ikinci Balkan Müharibəsi həmin il 10 avqustadək davam et-
di. Bunu fürsət bilən Ənvər Paşa komandanlığı altında olan Osmanlı Ordusu
21 iyul 1913-cü il tarixində Edirnəyə girdi. Tək bir güllo atılmadan Edirne,
Kırklareli və Dimetoka geri alındı**

**iyimi dördüncü fırka qəhrəmanlığına
müdafia etdi. Yalnız İşkodrada
Hasan Rza Paşa, düşmənə təslim ol-
madı. 30 yanvar 1913-cü ildə tərtiblə-
nən suisəd nəticəsində öldürüldü.
İşkodrada komandanlığı elə alan
Ezad Paşa Çernoqoriya (Monteneq-
ro) ordusu ilə gizlinə xəbərləşərək
İşkodrayı düşmənə təslim etdi.**

Torpaq İtkisi

Osmanlı Dövləti, 167.312 km²lik
Anadolu qədər Türk torpağı olan Ru-
meli torpaqlarını itirdi. Bu torpaqlarda
6.582.000 əhali yaşıyordı.

Üşün çağrıldığı bu məclisə Mahmud
Şövkət Paşa bəhanə göstərərək qa-
tilmədi. Şahzadələr isə diniyəci ola-
raq məclisde iştirak etdilər. Kamil Pa-
şa mühəribənin zərərlərini en aza
endirmək üçün elindən gələn etsə
de, 2 ay 23 gün sonra baş tutan qanlı
bir hərbi çevrilişle istehfaya mə-
bur edildi (23 yanvar 1913). Ənvər
Paşanın idarə etdiyi bu çevriliş Bab-
ı Ali həcumu olaraq tarixə düş-
di. Çevrilişlə hakimiyyəti elə alan İttihadçılar
sultana tezyiq göstərərək Mahmud
Şövkət Paşanı sedarətə gətirdilər. Ancaq Mahmud
Şövkət

ni, Osmanlı İmperatorluğunu narazı
idi. Bu mühəribənin tək hədəfi Bolqar-
ıstan idi.

Balkanlarda hökmənliliqə çalışan
Avstriya-Macaristan və Almaniya tə-
rəfdən təhrik edilən Bolqarıstan
1913-cü ildə Serbiya və Yunanistana
qarşı qoşun çıxartdı. Çernoqoriya və
Rumuniya Serbiyanın və Yunanistanın
köməyinə gəldilər. Osmanlı İmperi-
yası da Bolqarıstanaya qarşı çıxdı.
1913-cü il 16 iyundə başlayan ikinci
Balkan Müharibəsi həmin il 10 av-
qustadək davam etdi. Bunu fürsət bilən
Ənvər Paşa komandanlığı altında